

“Su həyat deməkdir,
təmiz su sağlam
həyat deməkdir”

İlham Əliyev

BÜLLETEN

№ 05 (33) • May 2015-ci il

w w w . a z e r s u . a z

Азәр аđ öуоо - 955

Azərbaycan Birinci Avropa Oyunlarına hazırdır




Asiya İnkişaf Bankının
Rəhbərlik Şurasının illik
toplantısı keçirilmişdir



Qobustan şəhərində
içməli su və kanalizasiya
sistemləri yenidən qurulacaq



Tərtər və Daşkəsən
şəhərlərində yeni layihələrin
icrasına başlanılmışdır



Azərbaycanın ev sahibliyi edəcəyi Birinci Avropa Oyunlarının açılışına sayılı günlər qalır. Qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkətinə verilən dəyərin təzahürüdür. Dörd ildən bir keçiriləcək Avropa Oyunlarının standartları məhz Azərbaycanda müəyyən olunacaq.

Mayın 29-da Prezident İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva "Bakı-2015" Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olmuşlar. Dövlət başçısına məlumat verilmişdir ki, birinci Avropa Oyunlarına



hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin səmərəli fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir. Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır.

Azərbaycan Birinci Avropa Oyunlarına hazırdır

Atletlərə xidmət və idman şöbəsi ilə tanışlıq zamanı bildirilmişdir ki, bütün idmançıların, məşqçilərin yerləşməsi və lazımı idman avadanlığı ilə təmin edilməsi, həmçinin onların təmsil olunduqları ölkələrin Milli Olimpiya komitələrinin rəsmilərinin qarşılanması və yerləşdirilməsi buradan idarə ediləcək.

Texnoloji Əməliyyatlar Mərkəzi və texnoloji dəstək şöbəsi də birinci Avropa Oyunlarına tam hazırdır. Oyun-



tamaşaçıların təhlükəsizliyinin təmin edilməsidir. Ümumilikdə, həm yarışların keçiriləcəyi arenalarda, həm də Avropa Oyunlarına daxil olan marşrutlar üzrə 2400 kamera quraşdırılmışdır. Bütün təhlükəsizlik tədbirləri bu Mərkəzdən idarə ediləcək. Bütün bunlar Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından önəmlidir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış olmuşlar. Burada birinci Avropa Oyunları Əməliyyat Komitəsinin bütün şöbələrinin rəhbərləri fəaliyyət göstərəcəklər. Əməliyyatların yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəz 24 saat işləyəcək.

İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şərait bu idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə bir daha təminat verir.

Xatırladaq ki, birinci Avropa Oyunlarının keçirilməsi barədə qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər 4 ildən bir keçirilməsi qərara alınıb. İştirakçılar arasında keçirilmiş gizli səsvermə nəticəsində ilk Avropa Oyunlarının Bakıda təşkil olunması barədə qərar qəbul edilib.

ların keçiriləcəyi bütün obyektlərdə istifadə ediləcək texnoloji avadanlıq və oyunların yayımı da buradan idarə olunacaq.

Dövlət başçısı və xanımı birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış olmuşlar. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.

Birgə Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə tanışlıq zamanı məlumat verilmişdir ki, ilk Avropa Oyunlarında qitə ölkələrindən minlərlə idmançı bu tədbirdə iştirak edəcək. Atletlərlə birgə oyunları izləməyə gələcək çoxlu sayda tamaşaçı və turist axını da gözlənilir. Əsas məqsəd həmin idmançıların və



Mayın 3-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyası keçirilmişdir. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao tədbirdə iştirak etmişlər.

Prezident İlham Əliyev açılış sessiyasında çıxış edərək ölkəmizin Asiya İnkişaf Bankına 1999-cu ildə qoşulduğunu və həmin vaxtdan səmərəli əməkdaşlığın real nəticələr verdiyini diqqətə çatdırmışdır: *“Biz iqtisadiyyatımızın müasirləşməsi, əhalimizin yaşayış standartlarının yaxşılaşdırılmasında xalqımızın səylərinin davamlı dəstəklənməsinə görə Asiya İnkişaf Bankına təşəkkürümüzü bildiririk. Əminəm ki, bizim səmərəli əməkdaşlığımız davam edəcəkdir, çünki Azərbaycanda hələ də islahatların aparılması, infrastrukturun təkmilləşdirilməsi və iqtisadiyyatımızın real sektorunda sərmayələrin qoyuluşu sahəsində görüləcək işlər çoxdur. Bu gündəki Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 1,5 milyard*

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı keçirilmişdir

dollar məbləğində vəsait ayrılmışdır və dediyim kimi, xalqımız bu layihələrdən bəhrələnməmiş və həmin vəsait davamlı iqtisadi inkişafımıza xidmət etmişdir”.

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao bankın 2014-cü ildəki fəaliyyəti barədə məlumat vermişdir. Ölkəmizin davamlı iqtisadi inkişafını qeyd edən Takehiko Nakao Azərbaycanın sürətlə dəyişərək inkişaf etdiyini, əhalinin rifah halının yüksəldiyinin şahidi olduqlarını ifadə etmişdir. Eyni zamanda, etibarlı tərəfdaşlar kimi AİB ilə Azərbaycan arasında birgə həyata keçirilən layihələrinin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminliyini bildirmişdir. Toplantıda Asiya və Sakit okean regionunun inkişaf potensialı, iqtisadi inkişafın qorunub saxlanması və yoxsulluq səviyyəsinin azaldılması, inkişaf edən Asiya şəhərlərini iqlim dəyişikliklərinə daha dayanıqlı və həyat üçün yararlı etmək, hərtərəfli səhiyyə xidmətləri ilə əhatə, gender bərabərliyi və innovasiya məsələləri ətrafında müzakirələr aparılmışdır.

Asiya İnkişaf Bankının 48-ci illik toplantısının Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin may ayında Filipinin paytaxtı Manilada bankın Rəhbərlər Şurasının yekdil qərarı ilə qəbul edilmişdir. 2013-cü il fevralın 19-da “Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bankın

Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı anlaşma memorandumu” imzalanmış, həmin il mayın 22-də Prezident İlham Əliyev Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalamışdır.

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı kimi mühüm bir tədbir Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda keçirilmişdir. Toplantıya üzv ölkələrin yüksək səviyyəli hökumət rəsmiləri, maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, həmçinin beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyətlərinin təmsilçiləri, tanınmış alimlər, ekspertlər, gənc mütəxəssislər, ümumilikdə 3000-dək nümayəndə qatılmış, tədbir dünyanın 200-dək media orqanı tərəfindən geniş işıqlandırılmışdır.

Qeyd edək ki, AİB Azərbaycanda içməli su təchizatı və kanalizasiya infrastrukturalarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsində də iştirak edir. “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Göyçay, Ağdaş, Beyləqan, Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Bu layihələr çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində tikinti-quraşdırma işləri davam etdirilir, Ağcabədi və Balakən şəhərlərində işə layihələrin icrasına hazırlıq görülür.



Qobustan şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulacaq



Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində "Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin icrasına başlanılmışdır. Mayın 10-da Qobustan şəhərində işlərə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilmişdir. Tədbirdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Mərasimdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Qobustan şəhərində işlərə başlanması xoş bir günə - böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə təsadüf edir: "Heydər Əliyev strategiyasının layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün 50-dən artıq rayonda içməli su və kanalizasiya layihələri icra olunur ki, bunların 40-da tikinti işlərinə başlanılmışdır. Artıq bu şəhərlərin bəzində layihə tam başa çatıb, bəzində içməli su

şəbəkəsi üzrə işlər yekunlaşmış. Bu gün "Azərsu" ASC-nin sifarişi ilə 27-ci şəhərdə - Qobustanda su təchizatı və kanalizasiya sistemləri

nin yenidən qurulması üzrə tikinti işlərinə başlanılır. Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur. Cənab Prezident qısa müddətdə bu məsələnin həll edilməsi tapşırığını vermişdir. Bunu nəzərə alıb və bu gün təməli qoyulan layihənin icrasını gözləmədən 2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılmış, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları, anbarlar tikilmiş, Qobustan şəhərinə qədər 21 km uzunluğunda (325-220 mm polad borularla) magistral kəmərlər çəkilmişdir. Bu kəmərdən artıq rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilmişdir. Bu gün icrasına başlanan yeni layihə çərçivəsində Qobustan şəhər

əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdıracaqdır. İşlərin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur, amma kollektivimiz çalışacaq işləri daha tez yekunlaşdırın".

Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd etmişdir: "Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Qobustanda böyük quruculuq-abadlıq işləri görülür. Rayon əhalisinin kommunal problemlərinin həllinə xüsusi diqqət yetirilir. 2012-ci ildə Təsi kəndində qazılmış quyulardan şəhərə suyun verilməsi ötən yay müşahidə olunan quraqlıqda yarana biləcək su çatışmazlığının qarşısını aldı. Əhalinin həyat səviyyəsinin yaxşılaşmasına yönəlmiş bu



layihənin icrasına görə şəhər sakinləri adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cı ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcəkdir.

Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün Təsi kəndi yaxınlığında 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3800 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarının, 7,1 km uzunluğunda anbarlararası xəttin inşası nəzərdə tutulur.

Layihə çərçivəsində Qobustan şəhərində 61,4 km uzunluğunda içməli su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcəkdir. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin smart-kart tipli sayğaclarla təmin edilməsi nəzərdə tutulur.

Layihəyə uyğun olaraq Qobustan şəhərində kanalizasiya sistemi də yaradılacaqdır. Bu məqsədlə 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektoru tikiləcək və 2875 ünvana birləşmə veriləcəkdir. Qobustan şəhərində tullantı suların təmizlənilib zərərsizləşdirməsi məqsədi ilə məhsuldarlığı sutkada 2500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək.

Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Qobustan şəhərinin 42 km uzunluğunda mövcud su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermir. “Azərsu” ASC 8700 nəfər əhali olan şəhərin cəmi 1700 sakininə və ya təqribən 20 faizinə xidmət edir, əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyir. Qobustan şəhərində kanalizasiya sistemi mövcud deyil.

Yaponiya nümayəndə heyəti ilə görüş keçirilmişdir

Mayın 1-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanada səfərdə olan Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm nazirinin müavini Keniçiro Uenonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iki ölkə arasında əlaqələrin dinamik inkişaf etdiyini xatırladaraq bildirmişdir ki, Azərbaycan-

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində uğurla davam etdirilir”.

Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm nazirinin müavini Keniçiro Ueno Azərbaycanın iqtisadi uğurlarını yüksək qiymətləndirmiş, Yaponiya hökuməti və şirkətlərinin ölkəmizdə infrastruktur sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək



da həyata keçirilən infrastruktur layihələrinə Yaponiya hökuməti və şirkətləri böyük maraq göstərir. Azərbaycanda həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi yaxından iştirak edir: “Prezident İlham Əliyev ölkə əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirmişdir. Hazırda “Azərsu” ASC tərəfindən respublikanın 26 şəhər və rayon mərkəzində yeni içməli su və kanalizasiya infrastrukturunu yaradır. Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində işlər

verəcəyini bildirmişdir.

Görüşdə “Azərsu” ASC və Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi arasında gələcək inkişaf perspektivi ilə bağlı təkliflər ətrafında müzakirə edilmiş, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin icra vəziyyəti və perspektiv planlarla bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində 5 şəhər və rayon mərkəzinin 200 mindən artıq sakinin içməli su təchizatı və kanalizasiya sistemi yaxşılaşdırılacaqdır.

Tərtər şəhərinin içməli su və kanalizasiya sistemlərinin təməli qoyulmuşdur

Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi" çərçivəsində Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılmışdır. Tərtər şəhərində keçirilmiş təməlqoyma mərasimi ilə tikinti-quraşdırma işlərinə start verilmişdir.

Təməlqoyma mərasimində çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu əlamətdar hadisə münasibəti ilə rayon sakinlərini təbrik etmiş, icrasına yeni başlanan layihənin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır: *"Cəbhə bölgəsində yerləşən rayonumuz möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğı-*

da keyfiyyətli içməli su ilə təmin olunacaqlar".

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək təmas xəttində düşmən mövqelərinə yaxın ərazidə yerləşən Tərtər rayonunda su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanılmasını rayonun sosial-iqtisadi həyatında son dərəcə əlamətdar bir hadisə



sı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Su təchizatı və kanalizasiya sistemlərinin təməlinin qoyulması ilə tərtərlilərin ən böyük arzularından biri gerçəkliyə çevrilir. Əminlik ki, layihənin icrası operativ həyata keçiriləcək, şəhər əhalisi ilə yanaşı, ətraf kəndlərimizin sakinləri

olduğunu, bu layihənin bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğulamışdır: *"Cəbhə bölgəsində yerləşən Tərtər şəhərinin su təchizatının yaxşılaşdırılması həmişə aktual olmuşdur. Məlum olduğu kimi, bu bölgənin məhsuldar su mənbələri işğal altında olduğundan rayon sakin-*



ləri istər içməli su, istərsə də suvarma suyu ilə təminat baxımından çətinliklərlə qarşılaşırlar. Buna görə də rayon mərkəzini və ətraf kəndləri yeraltı su mənbələri hesabına içməli su ilə təmin etmək qərara alınmışdır. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sərhəd rayonlarının kommunal infrastrukturunun yaxşılaşdırılmasına xüsusi önəm verilir və çalışacağı ki, tikinti işləri intensiv qaydada həyata keçirilsin. Ümidvarıq ki tərtərlilər tezliklə bu layihənin imkanlarından faydalanacaqdır".

Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev düşmənin bir addımlığında yaşayan tərtərlilərin uzun illərdir içməli su sərindən əziyyət çəkdiyini vurğulamışdır, yeni layihənin icrasına başlanması münasibətilə sakinlər adından Prezident İlham Əliyevə və "Azərsu" ASC-nin kollektivinə minnətdarlığını bildirmişdir.

Daha sonra ilk borunun xəndəyə endirilməsi ilə Tərtər şəhərində içməli su və kanalizasiya layihəsinin tə-

məli qoyulmuşdur.

Qeyd edək ki, "Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində gələcəkdə 21 min nəfərin yaşadığı rayonun 11 kəndinin də içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihədən 47 min nəfər faydalanacaqdır.

Layihəyə əsasən, rayon mərkəzini və ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün 9 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Tərtər şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə 3,6 km uzunluğunda magistral su xətti və hər birinin tutumu 5000 kubmetr olan 2 su anbarı tikiləcəkdir. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsinin yenidən qurulması məqsədilə 110 km uzunluğunda paylayıcı şəbəkə yaradılacaq,

2959 ünvanla birləşmə veriləcək və hər bir abonent smart-kart sayğaqla təmin olunacaqdır.

Layihəyə uyğun olaraq Tərtər şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 104 km uzunluğunda kanalizasiya xətti, 2672 kanalizasiya quyusu tikiləcək, 2900-dən çox ünvanla birləşmə veriləcəkdir. Tullantı sularının kənarlaşdırılması məqsədilə 8,1 km uzunluğunda kanalizasiya kollektoru inşa ediləcəkdir. Tərtər şəhərində yaranacaq tullantı suları gələcəkdə Bərdə şəhəri yaxınlığında inşa ediləcək çirkab sətəmləyici qurğuda təmizlənəcəkdir.

Tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Tərtər şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1960-cı illərdə yaradılmışdır.



"Azərsu" ASC hazırda şəhərin 19 min sakinindən 11 min nəfərinə və ya təqribən 58 faizinə xidmət göstərir. Şəhər əhəlisinə içməli su gündəlik 8 saatlıq

qrafik əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Tərtər şəhərində kanalizasiya sistemi mövcud deyil.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğu



Məcburi köçkün ailələrinə ərzaq yardımı edilmişdir

nun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 28 may Respublika günü ərəfəsində Saatlı rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilmişdir.

Un, yağ, şəkər tozu, qənd, düyü və digər ərzaq məhsullarından ibarət yardım Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilmişdir.

"Azərsu" ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin etmişlər. Məcburi köçkünlər göstərilən bu diqqət və qayğıya görə "Azərsu" ASC rəhbərliyinə öz minnətdarlığını bildirmişlər.

"Azərsu" ASC yanğından ziyan çəkmiş abunəçilərin borclarını ödəyəcək

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti mayın 19-da Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğından zərər çəkmiş abunəçilərlə bağlı xüsusi qərar qəbul etmişdir. Qərara alınmışdır ki, 200/36 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sakinləri harada yaşamalarından asılı olmayaraq istifadə etdikləri içməli su və göstərilən kanalizasiya xidmətlərinin dəyəri öz mənzillərinə qayıdanadək, həmçinin indiyə qədər olan borcları "Azərsu" ASC-nin hesabına ödəniləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğı ilə əlaqədar Dövlət Komissiyası yaradılmışdır. Dövlət başçısı mayın 20-də hadisə yerində olmuşdur. Dövlət başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə tapşırıqlar vermişdir. Daha sonra baş verən yanğına əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilmişdir.

*"Azərbaycanın 6 rayo-
nunda Milli Su Təchizatı
və Kanalizasiya Proqramı
layihəsi" çərçivəsində
Daşkəsən şəhərinin içməli
su təchizatı və kanaliza-
siya sistemlərinin yenidən
qurulması layihəsinin ic-
rasına başlamışdır. Daşkəsən
şəhərində tikinti-quraşdırma
işlərinə başlanılması münasibəti
ilə təməlqoyma mərasimi
keçirilmişdir.*

Təməlqoyma mərasimində çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abiyev ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirmişdir: *"Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Daşkəsəndə böyük inkişaf müşahidə olunur. Yeni yollar, qaz xətləri çəkilir, məktəblər tikilir və təmir olunur. Bu gündən isə su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılır. Bu layihənin həyata keçirilməsi Kiçik Qafqaz sıra dağlarının yüksəkliklərində yerləşən Daşkəsən əhalisinin fasiləsiz, ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmasına, həmçinin Qoşqar çayına axıdılan çirkab sularının qarşısının alınmasına imkan verəcəkdir."*

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qeyd etmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət

Daşkəsənin içməli su və kanalizasiya infrastrukturunu yenidən qurulacaqdır

Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturunu yenidən qurulur və bu işlər rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: *"Ölkə başçısının respublikanın hər bir yaşayış məntəqəsinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Cənab Prezidentin diqqət və qayğısı sayəsində "Azərsu" ASC-nin sifarişi ilə 29, ümumilikdə isə 43 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunur. 2015-ci ildə daha bir neçə şəhərdə işlərə başlanmağı planlaşdırırıq. Bu gün işlərə başladığımız Daşkəsən şəhərinin böyük turizm potensialı vardır və bu layihə rayonun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir."*

Daha sonra Daşkəsən şəhərində su anbarının tikintisinə başlanılması ilə layihənin icrasına start verilmişdir.

Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 16,2 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına



hesablanmışdır. Bu layihə çərçivəsində gələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə 17,8 min sakin bu layihədən faydalanacaqdır.

Daşkəsən şəhəri, həmçinin Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilmişdir. Layihəyə uyğun olaraq su mənbələrindən Daşkəsən şəhərinə 20 km uzunluğunda magistral kəmərlər çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla hündür ərəzilərdə ümumi tutumu 4500 kubmetr olan 4 ədəd su anbarı tikiləcək və 3 ədəd nasos stansiyası quraşdırılacaqdır. Daşkəsən şəhərində 18,3 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana birləşmə

veriləcək və hər bir abunəçi saygıca təmin olunacaqdır.

Layihə çərçivəsində Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaqdır. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 13,5 km uzunluğunda kanalizasiya xətti, 410 ədəd kanalizasiya quyusu tikiləcək, 2560 ev birləşməsi veriləcəkdir. Daşkəsən şəhərində yaranan tullantı suların təmizlənilib kənarlaşdırılması üçün sutkalıq məhsuldarlığı 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcəkdir.

Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-60-cı illərdə yaradılmışdır. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmir və istismara yararsız vəziyyətdədir. "Azərsu" ASC hazırda şəhərin 11 min sakinindən 4770 nəfərinə və ya təqribən 43 faizinə xidmət göstərir. Şəhər əhalisinə su 1-2 saatlıq qrafik əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qayda ödəyir. Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi mövcud deyil.





təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir: *"Su təsərrüfatı işçiləri istehsalat sahələrində vəzifə borclarını şərəflə yerinə yetirməklə yanaşı partiya həyatında da xüsusi fəallıqları ilə seçilir. Bu şərəfli missiyada partiya*

yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirmiş, ümumxalq partiyası olduğunu təsdiqləmişdir. YAP "Azərsu" ASC ilk ərazi partiya təşkilatı qısa müddət ərzində təşkilatlanma baxımından

Mayın 27-də Yeni Azərbaycan Partiyası "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilmişdir. .

YAP "Azərsu" ASC ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilmişdir

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP "Azərsu" ASC üzrə ərazi ilk partiya təşkilatının sədri Heydər Abbasov Son illər görülmüş işlər barədə geniş məlumat verərək bildirmişdir ki, ötən dövrdə partiyanın banisi ümummillə lider Heydər Əliyev ideyalarının yaşadılması, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ölkəmizin siyasi-sosial, mədəni və iqtisadi sahələrində əldə olunan nailiyyətlərin ictimaiyyət arasında geniş təbliğ edilməsi istiqamətində tədbirlər görülmüşdür. Həmçinin partiyanın proqram prinsiplərinin izahı və təbliği, partiya sıralarının genişləndirilməsi işlərinə xüsusi diqqət yetirilmişdir. Qeyd olunmuşdur ki, hazırda "Azərsu" ASC-nin 3173 nəfər işçisi və ya kollektivin hər 4 üzvündən biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Partiya üzvlərinin 2624 nəfəri və ya 83 faizi son 3 il yarımında partiya sıralarına qəbul olunmuşdur. Hazırda ilk ərazi təşkilatı üzv-

lərin 56 faizini gənclər təşkil edir.

Konfransda çıxış edən "Azərsu" ASC üzrə ərazi ilk partiya təşkilatının üzvləri Yaşar Bəşirov və Şəbnəm Məmmədova hesabat dövründə təşkilatın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat vermişlər. Konfrans iştirakçıları yekdilliklə YAP "Azərsu" ASC ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətini qənaətbəxş qiymətləndirmişlər.

Tədbirdə çıxış edən ilk ərazi partiya təşkilatı İdarə Heyətinin üzvü Etibar Məmmədov partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışmış, "Azərsu" ASC-nin əhalinin içməli su

üzvlərinin üzərinə yeni-yeni vəzifələr düşür. Ümidvarıq ki, partiya üzvü olan su təsərrüfatı işçiləri Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun həyata keçirilməsinə, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına töhfələr verəcəklər".

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışmış, ümummillə lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir: *"Yeni Azərbaycan Partiyasının*

böyük nailiyyətlər əldə etmişdir. Son illər partiya sıralarına gənclərin böyük axını fərhələndirici hal kimi qiymətləndirilməlidir".

Daha sonra təşkilatı məsələlərə baxılaraq idarə heyəti yenidən formalaşdırılmış, Heydər Abbasov YAP "Azərsu" ASC üzrə ərazi ilk partiya təşkilatının sədri, Günay Məmmədli və Qafar Mədətov sədr müavinləri seçilmişdir. Eyni zamanda ilk ərazi təşkilatının 9 üzvü YAP Yasamal rayon təşkilatının 10-cu konfransına nümayəndə seçilmişlər.

Konfransın sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup əməkdaş Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuşdur.



"Azərsu" ASC ilə Fransanın Suez Environnement şirkəti arasında bağlanmış "Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə" çərçivəsində Səhmdar Cəmiyyətin mütəxəssislərindən ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında tədris ekspedisiyasında olmuşlar. Tədris ekspedisiya qrupuna "Azərsu" ASC-nin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin, Təlim-Tədris Mərkəzi və insan resursları üzrə struktur bölmələrinin əməkdaşları daxil edilmişdir.

Səfər müddətində "Azərsu" ASC-nin mütəxəssisləri Çinin Makao və Çongqing su şirkətlərində, Pilar Point və Tangjiato Çirkab

Su Təmizləmə şirkətlərində və Şanxay Kimya Sənaye Parkında ekspedisiyada olmuş, həmin müəssisələrin istehsalat sahələri ilə yaxından tanış olmaq imkanı əldə etmişlər. Mütəxəssislərə içməli su və kanalizasiya sistemlərinin idarə olunması, su şirkətlərinin menecment prinsipləri, zəng mərkəzinin fəaliyyəti, laboratoriyalarda işin təşkili, çirkab su təmizləmə qurğularının idarə olunması, SCADA sistemləri barədə ətraflı məlumat verilmişdir. "Azərsu" ASC-nin əmək-



daşları həmin müəssisələrdə təlim-tədris işinin təşkili, işə qəbul, sənədləşmə, əmək haqqı sistemləri, dərəcələndirmə proseduru və digər

zəruri sahələrin iş prinsipləri və idarəetmə metodologiyaları ilə yaxından tanış olmuş, təcrübə mübadiləsi aparmışlar.

"Azərsu" ASC-nin əməkdaşları İspaniyaya təlimlərə göndərilmişdir

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində içməli su və kanalizasiya sektorunda yeni texnologiyaların mənimsənilməsi və tətbiqi məqsədilə qabaqcıl təcrübələrin öyrənilməsinə xüsusi diqqət yetirilir. Fransanın Suez Environnement şirkəti arasında bağlanmış "Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə" çərçivəsində "Azərsu" ASC-nin mütəxəssislərindən ibarət nümayəndə heyəti mayın 4-dən 16-dək İspaniyanın Barselona şəhərində keçirilən təlimlərdə iştirak etmişlər.



Suez Environnement şirkətinin və "Aqualogiya" Təlim və Tədqiqat mərkəzinin birgə təşkil etdiyi mühazirələrdə iştirak etmiş mütəxəssislər yeni metodlar və innovasiyaların tətbiqi ilə tanış olmuşlar.

Praktiki təlim müddətində Helium qazı ilə su sızmalarının aşkar olunması, buz vasitəsi ilə su kəmərlərinin

yuyulması metodikası ilə tanış olmaq üçün İspaniyanın Alikante və Mursiya şəhərlərinə səfərlər təşkil olunmuşdur. Səfər zamanı mütəxəssislərə İspaniyada su təchizatı sistemlərinin idarə olunmasının iş prinsipləri barədə ətraflı məlumatlar verilmişdir.

Nümayəndə heyətinin Barselona şəhərinin su idarə-

si - "Aigües de Barselona"ya da səfəri baş tutmuşdur. "Aigües de Barselona" İdarəsində təlimçilərə səs detektorlarının köməyi ilə su axıntılarının yerinin təyin edilməsi və boru materiallarının seçilməsi ilə bağlı mühazirələr oxunmuşdur.

Təlimin sonunda mütəxəssislərə sertifikatlar verilmişdir.

“Azərsu” ASC-də qanvermə aksiyası



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə genişmiqyaslı qanvermə aksiyaları keçirilir. Bu xeyirxah təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədilə mühüm layihələr həyata keçirir.

İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi daşıyan, minlərlə insan üçün həya-

ti əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyanın “Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilməsi

artıq ənənə halını almışdır. Mayın 5-də keçirilmiş növbəti qanvermə aksiyasında “Azərsu” ASC-nin əməkdaşları yaxından iştirak etmişdir.

Tədbirin yüksək səviyyədə təşkili məqsədilə qan vermək istəyində olanların siyahısı tutulmuş, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədilə lazımı şərait yaradılmışdır. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılmışdır. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəy-

yənləşdirilmişdir.

Ümumilikdə aksiyada “Azərsu” ASC-nin İdarə Aparatının 100-dən çox əməkdaşı iştirak etmişdir. Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu diqqətə çatdırılmış, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etmişlər.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları bildirmişlər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan həm talassemiyalı, həm də hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaqdır.

5-6 may 2015-ci il tarixlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Almaniya Federativ Respublikasının “Vag Armaturen GmbH” şirkətinin mütəxəssisləri tərəfindən “Su və çirkab su siyirtmələri” mövzusunda seminar keçirilmişdir.

“Azərsu” ASC Almaniyanın “Vag Armaturen GmbH” şirkəti ilə 2010-cu ildən əməkdaşlıq edir. Alman şirkətinin istehsal etdiyi müxtəlif təyinatlı siyirtmələr Oğuz-Qəbələ Bakı magistral su kəmərinə uğurla istifadə olunmaqdadır. İki günlük seminarın keçirilməsində məqsəd həmin avadanlıqların istismarı zamanı yaranan və yaranacaq problemlərin

Alman mütəxəssislərin iştirakı ilə seminar keçirilmişdir



vaxtında qarşısının alınması olmuşdur.

Seminar “Azərsu” ASC-nin müvafiq şöbələrinin və “Oğuz-Qəbələ-Bakı” Su Kəməri İdarəsinin mütəxəssisləri cəlb edilmişdir. Seminar

“Vag Armaturen GmbH” şirkətinin Avropa və Şimali Afrika üzrə satış direktoru Jochen Endres və şirkətin Türkiyə üzrə təmsilçisi Ediz Tatar tərəfindən aparılmışdır. Tədbirdə Almaniya şir-

kəti tərəfindən istehsal olunan ikitaylı siyirtmələr, əks klapanlar, hidrantlar, plunjer, sürgülü və kəpənək tipli siyirtmələr, vantuzlar və s. məhsullar haqqında təqdimatlar olunmuşdur. Tədbir iştirakçıları belə seminarların istehsalat proseslərində müsbət nəticələrin verdiyini bildirmişlər.

Seminarın ikinci günü iştirakçılar “Oğuz-Qəbələ-Bakı” Su Kəməri İdarəsində olmuş, burada istifadə edilən vantuz və plunjer tipli siyirtmələrə yerində baxış keçirmişlər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Şahdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş kütləvi yürüş uğurla başa çatmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi yürüşdə "Azərsu" ASC-də yaradılmış "Gənclər Klubu"nun üzvləri də iştirak etmişlər.

Nazirliyin Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq, bələdçilərin müşa-

"Gənclər Klubu"nun üzvləri "Heydər zirvəsi"nə yürüş etmişlər

yiəti ilə cəmiyyətin əməkdaşları Bəxtiyar Quliyev, Nemət Səfərov, Orxan Nadirov, Fuad Cavadzadə, Şəhla Əmirova, Sədaqət Əliyeva, Orxan Xəlilov mayın 8-9-da "Heydər zirvəsi"nə yürüş etmişlər. Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək dövlət bayrağını dalğalandırılmışlar.

Yürüşdə iştirak etmiş "Azərsu" ASC-nin əməkdaşları Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının sertifikatları ilə təltif olunmuşlar.



Mayın 8-də "Gənclər Klubu"nun üzvləri Yasamal rayon Heydər Əliyev Mərkəzində olmuş, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüşlər. Klub üzvləri

dünya şöhrətli siyasi xadim haqqında filmə tamaşa etmiş, ümummilli liderin ömür yolu, siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar, kitablarla tanış olmuşlar.

Mini-futbol turniri keçirilmişdir



Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar "Azərsu" ASC-nin idarə və müəssisələri arasında mini-futbol turniri keçirilmişdir.

Turnirin açılış mərasim-də çıxış edən "Azərsu" ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi

xidmətlərindən danışmış, dahi şəxsiyyətin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına diqqət və qayğı ilə yanaşdığını qeyd etmişdir: "Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı ümummilli

lider Heydər Əliyevin diqqətdə saxladığı məsələlərdən olmuşdur. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görmüşdür. Müstəqillik dövründə ümummilli liderin hakimiyyətə qayıdışından sonra bu sahəyə diqqət artmış, möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində idmanın inkişafında yeni mərhələ başlanmışdır. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər".

Mini-futbol turnirində

Səhmdar Cəmiyyətin idarə və təşkilatlarının 12 komandası, ümumilikdə 120 nəfər iştirak etmişdir. Mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü günü turnirin final oyunu keçirilmişdir. Yarışın qalibi adı uğrunda Bağlar və Sabunçu rayon sukanal idarələrinin komandaları qarşılaşmış, Bağlar sukanal idarəsinin kollektivi sonuncu oyunda da qalib gələrək I yeri tutmuşdur. II və III yerlərə isə müvafiq olaraq Sabunçu və Xətai rayon sukanal idarələrinin komandaları layiq görülmüşdür.

Bakı Sukanal Müəssisələri Həmkarlar İttifaqları Bakı Şəhər Komitəsi turnirdə ilk 3 yeri tutan komandaları və yarışda fərqlənən iştirakçıları mükafatlandırmışdır.